



**Vaqif  
YUSİFLİ,  
filologiya  
elmləri  
doktoru**

Tahir Rzanın lap yenicə çapdan çıxan "Candan çıxa bilməz can Qarabağsız" şeirlər kitabı məndə öncə bir qürur hissi oyandırdı. O, vətənpərvərlik duyğusu ilə qələmə aldığı bir svra şeirləri kitabın ilk səhifələrində sıralayıb və bu şeirlərin əksəriyyətində Qarabağ havası var. Adətən, bir çox müəlliflərin Qarabağa həsr etdiyi şeirlərdə həmişə bir həsrət, bir nisgil yaşıdagını görmüşəm. Tahir Rza isə belə həsrətə, nisgilə, yurd yanğısına deyil, Vətənin, Qarabağın bölünməzliyinə inam hissinə üz tutur. O inanır ki, torpaqların iyirmi faizinin işgali müvəqqətidir, gec-tez Azərbaycan haqq sözünü qələbə ilə söyləyəcək.

Sinəmin başında Qarabağ adlı,  
Bir yara qövr edir, sızlayır yaram.  
Alov olmalıyam şimşək qanadlı,  
Elləri düşməndən qurtarmalyam.

Havandan güc alan vüqarlı činar,  
Düzünə ələnən yağışam. Qaram.  
Canımda nə qədər ruh var, təpər var,  
Ey Vətən, uğrunda vuruşmaliyam

Qarabağ həmişə Azərbaycanın ən gözəl, cənnətlə müqayisə ediləsi bir diyar kimi tərənnüm olunub. Amma Vətən tarixinin ən şanlı və en qanlı səhifələri də Qarabağla bağlıdır. Azərbaycan ədəbiyyatında və tarix elmi-mizdə neçə "Qarabağname"miz yazılib. XX-XXI əsrlərdə də yeni "Qarabağname"lər qələmə alınır. Tahir Rza da bu yolda ilk addımlarını atır və elə biliyəm, bir vaxt olacaq, onun Qarabağı həsr etdiyi şeirləri sıralasaq, yeni bir "Qarabağname" yaranar. O yeni "Qarabağname"nin ilk şeiri isə heç şübhəsiz "Candan çıxa bilməz can Qarabağsız" olacaq:

Sökülür həsrətlə, ahla-amanla  
Hər səhər gözümüzə dan Qarabağsız.  
Ötüşür günlərim ümid, gümanla  
Donur damarımda qan Qarabağsız.

# VƏTƏN SEVGİLƏRİ

Əlləri qoynunda durub Pənah xan,  
Üzeyir, Natəvan, Vaqif nügigaran,  
Yaqub qəm içində, Arif bağrı qan,  
İnləyir məzarda Xan Qarabağsız.  
Hər daşı, qayası şeiriyyət, sənət,  
Torpağı müqəddəs, qucağı cənnət,  
Neyimə lazımdır vəzifə, sərvət,  
Var-dövlət, ad-şöhrət, şan Qarabağsız.

Ay Allah, dadıma, köməyimə çat,  
Yatmış vicdanları silkələ, oyat!  
Tahirə torpaqsız zillətdir həyat,  
Candan çıxa bilməz can Qarabağsız.

Tahir Rza maarifçi şairdir, desəm, bəlkə də qəribə səslənər. Maarifçilik bir ideya cərəyanı kimi tekce XIX əsrд, ya XX əsrin əvvəllərində deyil, inddi-XXI əsrд də şeirimizdə təsir gücünü itirməmişdir. İnsanı ağıla, həyatı, cəmiyyətdə, dünyada baş verən hadisələri idrakla şürurun köməyile qiymətləndirmək, işığa üz tutmaq, gələcəyə nikbin inam hissi maarifçiləri həmişə düşündürüb.

Təbii ki, maarifçilik həm də tərbiyə-əxlaq dəyərləri ilə bağlıdır.

Özün ol, özünə qurban olum mən,  
Adını, əhdini, sözünü qorū.  
Saxta nəvazişdən, bəd niyyətlərdən,  
Çirkin əməllərdən özünü qorū.  
Andına. Söyüne qadir insan ol,  
Kiminse dalınca qalmasın gözün.  
Kişi ol, qadın ol, kim olursan ol,

Ancaq ki, həyatda özün ol, özün.

Tahir Rzanın şeirlərində kifayət qədər tənqid pafosu da nezərə çarpır. Kimləri tənqid edir? "Qarabağ" restoranında məcdis qurub, "Şuşa" kafesində kef çəkən, "Ağdam" bufetində yeməkdən doymayan, "Laçın" şadlıq evində çoxlu toast deyən, ağızı köpüklenə-köpükلنə Kəlbəcəri, Füzulini yad eyleyen, "Vətən, torpaq, xalq" deyib bu müqəddəs kəlmələrdən uzaq olan "Vətən oğlu" onun tənqid hədəfidir. Alçala-alçala mal-pul qazanan, maşını, geyimi bahalaşsa da, özü ucuzlaşan, dövleti-sərvəti çıxalsa da, qəlbinin atəsi, odu azalan adamlar, adamçıqlar tənqid hədəfidir.

Tahir Rzanın şeirlərində ovqat müxtəlifiyi də nəzərə çarpır. Bir şeirində sakit, həzin misralar diqqəti cəlb edir ("Qaçqıfn qardaşima məktub"), dijər şeirində çağırış, müraciətə müşayiət olunan etirazlar ("Allaha xıtabən"), bir şeirində moralist-nəsihətç təhvalini ifadə edən sakit ton ("Düşüncə"), digər şeirində isə deklamatsiya pafosunu



xatırladan bir ritm ("Ana dilim"). Amma bütün şeirlərində çalışır ki, fikrini dəqiq ifadə etsin. Sevgi şeirlərində isə bir ovqat hakimdir- duyğusal hissələr. "Sevgi şeirləri yazmaq çətindir"-doğrudan da çətindir. Çünkü indiki zəmanədə "Dönükələr Məcnun tək coşub-dashanda, Sevgi şeirləri yazmaq çətindir".

İndi çox şeirlər pəsdən yazılır,  
Etibarsız yerdən, dostdan yazılır,  
Saxta məhəbbətdən dastan yazılır,  
Sevgi şeirləri yazmaq çətindir.

Yolunu-izini azanlar artıb  
İlqarı, peymanı pozanlar artıb  
Pullu sevgilərdən yananlar artıb  
Sevgi şeirləri yazmaq çətindir.

Amma Tahim Rza bu "çətinliyi" dəfədər bir sıra səmimi sevgi şeirləri də yazır. "Cismimdə ruhumsan, sinemdə

ürək, Heç kim sevə bilməz səni mənim tək"

Bu dərd yaman dərddı-dəlisov, ürkək,  
Tahiri həmişə dara çəkəcək.  
Qəlbimdə ilk eşqin xatirəsi tek  
Bir cığır salmışam adına sənin.

Tahir Rza qəzel də yazır. Onun "Ədalət" qəzetində dərc edilmiş qəzəlləri haqqında kiçik bir yazı da yazmışdım. Bu kitabda isə qəzəllərin sayı çoxdur.

Hiss olunur ki, Tahir Rza Azərbaycan poeziyasının bu həmişəcavan janrı ilə ünsiyyətini qurmağa çalışır və çox qəzəllərində buna nail olur. İctimai ruhdu qəzəlləri var, maarifçi qəzəlləri də. Amma əksər qəzəllər sevgidəndir. Tahir Rzanın qəzəlləri dilinin madəliyi ilə diqqəti cəlb edir, təmiz Azərbaycan sözləri ilə dopdoludur. Bir az da üzərində çalışsa, klassik poeziya örneklerinə daha yaxından bələd olsa, qəzəllərinin poetik sanbalı da artar. Məsləhətim budur ki, döñə-döñə Füzulini oxusun, Nəsimini, Xətaini, Nəbatini, Seyid Əzimi, Vahidi mütləciən yorulmasın.

Ürək dərdli, gözlər yaşı, ruh nigaran Qarabağsız,  
Qeyrət bizi boğur yaman, vermir aman Qarabağsız.  
Müqəddəsən müqəddəsdir bu torpağın hər qarışı,  
Ağlar, gümzə Muğan, Şirvan, Mil, Naxçıvan Qarabağsız.  
Tahir, söylə tək qalramı doğma anna balasından  
Heç vaxt ayrı dura bilməz Azərbaycan Qarabağsız.

İstər-istəməz ustad Şəhriyarın "Azərbaycan" şeirini xatırladım. Poetik ruhca doğmadır bu şeirlər. Onun bir sira qəzəllərində vətənə məhəbbət hissi asılı-daşır.

Mən sözümü Tahir Rzanın bir qəzəlli ilə başa çatdırmaq istəyirəm. Sevgidən yazılan bir qəzəllə:

Mən sənə canım dedim, sən canımı can olmadın,  
Eşqinə canın verib mən tək bağrı qan olmadın.  
Oxladın axşam-səhər biçare qalmış könlümü,  
Yandırıb şam eylədin, bir an da peşman olmadın.  
Mən sənə vurgun kəsildim, sən isə şan-şöhrətə,  
Nə sözün, nə aşiqin eşqinə heyran olmadın.  
Sən də Tahir, can deyib vəsf eyləsən də yarını  
Nə yaxşı eşq sahibi, nə də qəzəlxan olmadın.